

"Həmin səhər sevindik ki, Qarabağı işğalçılardan azad edirik"

Oktyabrin 4-də Ermənistanın Gəncəyə vurduğu ilk raket zərbəsindən 2 il keçir

Və belə bir gündə səhər tezdən Gəncə titrədi. İlk anda nə baş verdiyini çoxları bilmədi. Elə zənn etdilər həradasa qaz partlayışı oldu, başqa biri si dəhşətli göy gurultusuna bənzətdi. Amma... sonra ikinci qorxunc gurultu, daha sonra üçüncü... Adamlar artıq şəhərin "ikinci hissə"si deyilən əraziyə səri qaçırlar, "ermənilər atdı" deyib köməyə tələsirdilər. Mənfurların atlıqları raket zərbələri Nəriman Nərimanov, Əli Nəzmi və Əziz Əliyev küçələrindəki yaşayış məhəllələrinə düşmüdü...

Bayaqdan Nəriman Nərimanov, 200 ünvanda yaşayan Şirəslan Xəlilovu elə evinin yaxınlığında, raketin düşdürüyə ərazidə dinləyirəm. Aradan iki il vaxt keçədə indi də həyecanını, düşmənə nifrətini gizlədə bilmir, gəncəlilərin həmrəyliyindən, birliyindən, mətinliyindən danışır:

— Səhər saat 11-in yarısı olardı. Nədənsə həmin anda səmaya baxırdım. Gördüm başımın üstündən gurultu ilə qariba bir qurğu keçdi və tez də düşüb yeri-göyü lərzəye getirdi. Əziz Əliyev küçəsinə düşmüdü. İnanırsınız, az qala, bütün şəhər köməyə qaçırdı. Mən onda bir daha əmin oldum ki, bizim xalq necə xeyirxah, qorxmaz, dəyanetli, yanımcıl xalqdır. Fövqəladə halların, digər təşkilatların işçiləri ilə çiyin-çiyinə verərək yaralıları dağıntıların altında çıxarırlılar, şəxsi maşınlarına qoyub xəstəxanala cətdirirlər, nəle çəkən körpələri öz doğma balaları kimi bağırırlar basıb sakitleşdirirlər, su verirdilər, bir kənara çekirdilər... Bir-birindən o qədər də uzaqda olmayan məhəllələrdəki evlərin dağılıması bir yana, 30-dən çox yaralı var idi.

Əziz Əliyev küçəsindəki evi raket zərbəsindən ziyan çəkmis və sonradan dövlət tərəfindən temir olunmuş Yolçu Yolçuevlə səhər edirəm:

— Özüm də, yoldaşım da işləyirik. Yəni, həmin vaxt evdə yox idik. Amma qızım, nəvələrim evdə olublar. Bir də gördüm mobil nömrəmə başqa bir nömrədən zəng gəldi. Qızım id. Dedi atə, hamımız yaralanmış, sənə təcili yardım xəstəxanasından zəng edirəm. Bizi qonşular bura cətdirib... Necə ora getdimsə, yadımda deyil. Bircə o yadımadır ki, qanın içindəyilər. Sağ olsunlar həkimlərimizi, nə lazımdır kömək göstərdilər, müalicə etdilər...

Yolçu Yolçuev ermənilərin bu terror hərəkətindən danışarkən bu sözləri də əlavə etdi:

— Həmin səhər sevindik ki, demək Qarabağımıza işğalçıların əlindən alıraq və bu terror da ona görədir...

Oktyabrin 4-də Gəncə ilk mülki şəhidini — Tunar Əliyevi verdi. Öz şəxsi maşınında Əziz Əliyev küçəsi ilə keçərkən həmin raket zərbəsindən həyatını itirdi. Elə həmin küçənin tinində bu yaraşıqlı, alagöz, gənc oğlanın şəkli olan lövhə uzaqdan diqqəti cəlb edir. Yanından keçənlər ayaq saxlayır, ona rəhmət, erməni terrorçularına lənet

"Oktyabrin 4-ü Gəncə adı günlərini yaşayırı" deyə bilmərəm. Çünkü adı günlər deyildi. Bir tərəfdə torpaqlarımız uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Hər gün cəbhədən müxtəlif xəbərlər gəlirdi. Digər tərəfdən Gəncəyə də şəhidlər gəlirdi...

Artıq sentyabrın 27-dən 4-dək Gəncə 17 ığid oğlunu tekce hüznlə deyil, həm də qururla qarşılıması, "Təzime durun, ŞƏHİD gəlir" demişdi. Vətən müharibəsinin ilk gencəli şəhidləri — Abdulla Paşayevi, İlqar Bürcəliyevi, Nağı Həsimovu, Eltay Quliyevi və başqalarını torpağa emanət etmişdik. Tekce bir gün əvvəl, oktyabrin 3-də şəhər birdən-birə üç oğlunu — Şahlar Nağıyevi, Hüseyn Quliyevi və Nicat Qasimovu dərin hüznlə əbediyətə yola salmışdıq. Koronavirus kimi dünyani cənginə alan amansız xəstəlik də bir tərəfdən...



oxuyurlar. Tanıyanlar deyir ki, Tunar həmiya əl tutan, yanımcıl bir gənc idi...

Həmin gün yaralananlar arasında Nina Qriqoryan adlı bir erməni qadını da olub. Qonşularla həyətdə səhər edərkən raketin qəlpələri onu da yaralayıb. O zaman çox razılıq edirdi. Deyirdi oğlanları Rusiyaya köçüb gedib. Amma mən bu şəhəri tərk etmərəm, buranı çox sevirməm...

İstədim bu dəfə həmin qadını axtarırı tapam, səhər edəm... Dedilər yerini dəqiq bilmirik. Bir neçəsi də dedi ki, o, erməni deyil, polyak olub. Nə isə, hər kim olubsa, o müdhiş günər bir daha gösterdi ki, bizim xalqda kin-küdürət yoxdur, beynəlmiləciilik qanımıza, iliyimizə qədər işləyib. Bilmirəm, bəlkə bu keyfiyyətlərimiz bəzən bize baha başa gəlir?

... Oktyabrin 4-də Gəncə birinci dəfə OTR-21 "TOÇKA" ballistik raketini ilə vuruldu. Qeyd edək ki, şəhər hərbi əməliyyatların getdiyi yerlərdən, ən azı, 60 kilometr aralıda yerləşir və burada hərbi aeroport və ya hərbi hava qüvvələrinin bazası yoxdur. Hərbi şəhərciyin də olması xülyadır. Bəli, sovetin dövründə bunlar olub. Amma görün neçə illərdir ki, Azərbaycan müstəqil dövlətdir və heç bir ölkənin burada bazası yoxdur. Buna baxmayaq, ermənilər həmişəki kimi, özlərinə təmizə çıxarmaq üçün iyrənc və vəhşi hərəkətlərini gizlətməyə çalışırlar.



— Hərbi aerodrom Gəncədə sovet illeri dövründə olub. Lakin sonradan bu infrastrukturun köhnəlməsi və zaman amili nəticəsində həmin aeroport artıq neçə illərdir fealiyyət göstərmir. Yəni, Gəncə aeroporto tam mülki hava limanıdır ki, o da koronavirusa görə 2020-ci ilin martından bağlanmışdır. Erməni tərəfi nə deyirse, faktlar onun əksini deyir.

Bu sözləri isə Gəncə Beynəlxalq Hava limanının direktoru Bəylər Nəcəfov dedi. Onu da əlavə etdi ki, vaxt gələcək, onlar bu vəhşi hərəkətlərinə görə Beynəlxalq Tribunal qarşısında



cavab verəcəklər. Gəncəyə 5 dəfə raket atıblar, günahsız 26 mülki şəxsin ölümüne səbəb olublar. Heç nədən xəberi olmayan, gecə ikən yatmış insanları — qocaları, uşaqları, üç-dörd aylıq körpələri öldürmək insanlığa sığman bir cinayət idi!

Tarixi Qələbəmizi bayram etdiyimiz günlərdə Gəncəyə səfər edən tanınmış jurnalist-politoloq Maksim Şevçenko ilə şəxşən səhəbtim oldu və dedikləri ilə sizi də tanış edirəm:

— Dinc əhaliyə raket hücumu terrorun qatı nümunəsidir. Bu əməllerin məqsədi mülki sakinlərin öldürülməsi və şəhərdə miqyaslı dağııntılar töredilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu cür xain hücumlar eks nəticə verdi. Azərbaycanlılar bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün açıqları hərb meydanında verdilər, terror hücumlarından ölenlərin də əvəzinə vuruşub, onların da qisasını aldılar.

Gəncədəki Aleksandr Nevski rus provaslav kilsəsinin baş keşişi, Varfolomey Sotnikov isə belə demişdi:

— Müharibə əsgərlər arasında aparılmışdır. Yalnız terrorçular dinc əhaliyə qarşı mübarizə aparır. Ermənistanın qədim Gəncə şəhərini atəşə tutması da bunu göstərdi. Uşaqlar, qadınlar və

dönə-dönen baxıram, yaşıları öz yerində, az qala, körpə uşaqları da dindirmək, nəsə soruşmaq istəyirəm. Adını sorüşməğə macal tapmamış 12-13 yaşlarında sarışın bir oğlan yaxınlaşış şəstlə əl verdi və görün ne dedi:

— Onlar çox qorxaqdırlar. Mənim əmim cəbhədə şəhid olub. Gözləyirəm ki, yaşım çatsın, gedib qisasını alacağam. Bura, bizim evə də atdlar. Heç gözümüz də qırpmadı. Sakitcə nənəmin əlindən tutub bayır çıxardı. Ermənilərin cavabını bir dənə bizim məhəllənin uşaqları verə...

Yuxarıda adalarını çəkdiyim məhəllələrdə ermənilərin terror nişanələrini olduğu kimi saxlayıblar. Hələlik dəqiq məlumat yoxdur ki, şəhərdə bu yerlərin hansını açıq məzəy kimi saxlayacaqlar. Təbii ki, hamisini bu şəkildə saxlamağa ehtiyac da yoxdur. Sadəcə bir lövhə də kifayətdir. Qəzetimizin öten nömrələrinin birində, oktyabr terrorlarından bir neçə gün sonra yazmışdım ki, "bütün bunlar çox yaxşıdır və hiss olunur ki, düşmənin tarix boyu istifadə etdiyi yalan təbliğat mexanizminin əksinə olaraq biz real faktlara əsaslanaraq, bu işi artıq yüksək səviyyədə qurmayı bacarırrıq. Lakin bu da azdır. Hər bir imkandan istifadə etmək lazımdır. Məsələn, dağııntılar barədə öz fikirlərimi bildirmək isteyirəm. Təbii ki, bu işdə son söz hökumət strukturlarının, yerli icra hakimiyyətinindir. Amma bu vəhşiliyi gələcək nəsillərə əyani şəkildə çatdırmaq üçün həmin dağııntıının əhatə etdiyi böyük ərazinin hamisini olduğu kimi saxlamaq mümkün olmasa da, müəyyən hissəsini hasara alıb saxlamaq pís olmazdı. Dündür, burada "Xatirə lövhə"si vurulacaq, ola bilən abidə ucaldıldı, hələk olanların adları yazılı və sair. Lakin əyanlık tamam başqa bir sübutdur.

Fransada Oradürsur-Qlan adlı bir kənd var. Faşistlər 1944-cü il iyunun 10- da o kəndi dağıdıb və çoxlu dinc sakini öldürüb'lər. O vaxtdan kənd bu vəziyyətdə də saxlanılır və ölkəyə gelən turistlərə göstərilir. Həmin kənd isə dağııntılarının yanında yenidən salınıb. Təkəcə bir ölkəni misal çəkdim. Buna bənzər nümunələr terror görən digər şəhərlərin də bəzilərində var."

Qeyd etmək lazımdır ki, Gəncədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çox iş görülür. Biz oktyabrin 5-də, 8-də, 11-də və 17-də Gəncəyə Ermənistan ərazisindən atılan raket zərbələri ilə bağlı ayrıca yazılar verəcəyik və bu barədə geniş səhəbət açacaqıq. Hələlik isə iki il qabaq oktyabrin bu günü baş verənlərlə sizi qısaca da olsa tanış edə bildik. Şəkillər də yalnız həmin terror günündə xəber verir...

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri